



Sadig Elçami

**Birinci haşıyə və ya böyük yolun əvvəli**

Səma kitabları soraq verir ki, ən əvvəl SÖZ vardi...

Uzun-uzun zamanlar keçdi, əzəli sözün əzəli sehri adıləşdi. Və adıləşən sözün sırlı qılgıcı ürəklərdə təlatümə, gözlərdə heyrətə, duyğularda alovə dönməyəndə poeziyaya ehtiyac yarandı. Azix, Taqlar, Aveydəq mağaralarında yandırılan tonqalların, ulu ocaqların işığından keçdi, on min il əvvəl Gəmiqayada, Qobustanda qayaların sırasına oyulan sırlı yazı-rəsmələrin sıralarında dolandı, 1500 il əvvəl Orxon-Yenisey çöllərində daş kitalarla, bəngüdaşlara döndü ilkin poetik düşüncələrimiz. Ona görə «Poeziya» verilişinin ilk sayında 1500 illik Oğuz-Azərbaycan şerinin əzəli yurd yerlərinə, Orxon-Yenisey abidələrinin yaddaş dünyasına üz tutur...

732-ci ilin yayı, avqustun ortaları idi. Orxon-Ərhun çayının sahilərinə gəylərdən kədər yağır, yerlərdə qəm-qüssə göyərirdi. İltəris xaqanın oğlu, Bilgə xaqanın kiçik qardaşı, on beş il türk xaqanlığının baş sərkərdəsi olan 46 yaşlı igit Gü'l Təkinin şərəfinə ucaldılan nəhəng daşın dörd tarəfində iyirmi gündən bəri Bilgə xaqanın sözlərini - Azərbaycan-Oğuz dilinin ilkin şeir nümunələrindən birini hakk edən Yollıq Tigin sonuncu hərfi oyaraq işini başa çatdırıldı; dərd dənizi gözləriyle daş katabəyə - Gü'l Təkinin yaddaş heykəlinə baxdı. Göz yaşları içində piçildədi: «Sən ölmədin, əmi, əbədiyyətə qovuşdu... Sən türk elinin, türk tərəsinin yaddaşı oldun, tarixinə döndün, əmi...».

Və o gündən igit türk sərkərdəsi Gü'l Təkinin ölümsüz ruhu həmin yaddaş heykəlinə, ulu katabəyə siğindi...

Monqolustanın Kokşin-Orxon bölgəsinə, Saydam gölə yaxınlığına, Orxon çayı hövzəsinə yoluñ düşsə, ulu əedad Gü'l Təkinin ədəbi ruhuna salam ver, ölümsüz xatirələrini dinlə. Qədim Azərbaycan-Oğuz dilinin şeir ahəngli möcüzəli piçiltələri - ilkin poetik çağırış səsləri qəlbində-qanında 1277 ilin yuxusundan oyanıb baş qaldıracaq. Və sən dünyyanın ən müqəddəs sevincini duyacaq, öz xalqınla fəxr duyusunun tanrısal ucalığına yüksələcəksən. Unutma, bu ruhi, mənəvi yüksəklik insanın bu dünyada ən böyük qazancıdır. Elə isə qazancın mübarək; öz dilinə, tarixinə, milli yadəşinə sahib ol, Gü'l Təkinin böyük qardaşı, ulu türk hökməti Bilgə xaqanın əbədi sözlərini unutma: «Ey türk! Oğuz bayırları.. Özüñə dən! Sən ÖZÜNƏ DÖNƏNDƏ BÖYÜK OLURSAN!..»

\* \* \*

Bu, beş il əvvəl Azərbaycan televiziyasında reallaşan «Poeziya» verilişinin ilk sayının giriş mətni, ilk cümlələridir. Həmin cümlələrlə başlayan, Oğuz qrupu türk xalqlarının 1500 illik möhtəşəm milli mədəniyyət yolu, fenomenal poetik fikir karvanına üz tutan «Poeziya» verilişi şərəflə bir missiya, çətin bir sınaq qarşısında idi.

Azərbaycan, Türkiyə, Türkmenistan, bəttövlükde Oğuz qrupu türk xalqlarının, eləcə də Avroasiyanın, bütün dünyadan dörd bir tarəfinə yayılan türk toplumlarının poeziyada kodlaşaraq əbədiləşən xilaskar yaddaş enerjisini, FİKİR GÜCÜNÜ oyatmaq, yeni təfəkkür tərzilə, məhz olduğu kimi sistemləşdirərək yenidən ÖZ SAHİBİNƏ qaytarmaq, təqdim etmək həqiqətən şərəflə bir missiya idi. Bunu çənədən müstəqillik dövrünün, əlahəzər zamanın özü tələb və təklif edirdi. Bir əlində QILINC, bir əlində QƏLƏM böyük dövlət-

lər, qüdrətlə imperiyalar yaradan Qazi Bürhanəddinlərin, Cahan Şah Həqiqilərin, Şah İsmayıll Xətilərin, Sultan Süleymanların, Şah Təhmasiblərin, Baburların təmsil etdiyi böyük gücə Azadlıq meydanında, Şəhidlər xiyanəbanında, Dövlət Bayraqı meydanının uca, enməz sıralarında derin düşüncələrə dala MİLLİ HƏQİQƏTİN ehtiyacı vardı...

Çətinlik onda idi ki, Azərbaycan teleməkanında gizli-əşkar yollarla, minzüllü qrantlarla şirnikləndirilən, Manqurtun öz anasına tuşlaşlığı ox kimi hər an atila bilən və atılan, zəhərli göbəlsəklər kimi günbağın, ayaay, ilbəl çıxalan teleşoular o MİLLİ HƏQİQƏTƏ qarşı gizli səlib yürüşünə başlamışdı.

(Bu məqamda akademik Ramiz Mehdiyev)

kodlaşaraq əbədiləşən etnogenetik yaddaş enerjisinin, böyük ruhi intibah, səfərbərlik fenomeninin, tarixi XILASKAR GÜCÜN müasir ürəklərə, beynlərə nəql və transformasiyasına can atıldı; hər halda strateji hədəfimiz, ideya-əbədi, estetik-fəlsəfi istəyimiz, inam və ümidişim bu oldu...

\* \* \*

**İkinci haşıyə və ya poeziyamızın əbədi Füzuli qələbəsi**

«Rəsul əleyhissələm zamanına yaxın Bayat boyundan Qorqud Ata dərələr bir ər qopdu. Oğuzun ol kişi tamam bilicisiydi, nə deyirsə olurdu. Qaibdən dörlü xəbərlər söyləridi...»

# “Poeziya”: Aşkarlığın gizlinları



vin Azərbaycan teleməkanında özünü göstərən ziyanlı, xəstə meyillər, bütövlükde Azərbaycan dövləti və dövlətçiliyi, milli-mənəvi maraqlarımız əleyhina yönələn, xaricdən gizli-əşkar yollarla şirnikləndirilən zərərli, təhlükəli tendensiyalar haqqında yazüb mətbuatda çap etdirdiyi aktual silsila məqalələrin, konseptual monoqrafik tədqiqat əsərlərinin böyük əhəmiyyətini qədirşünaslıqla yada salmağı, qiymətləndirməyi özümə borc bilirom. - S.E.)

Kütə psixologiyasına hesablanan, xalqı kütlönen əliyə vuran bir sıra manqurt teleşouların meydan oxuduğu xəstə teleməkanda sağlam fikirli, sədə, saf mövqeli poeziya verilişi nə dərəcədə uğur qazanacaqdı? Mafioz maliyyə sövdələşmələrinin kütləvi şəkildə tərajıldığı fırıldaqçı reytinq cədvəllərinin «kuxna» verilişlərinə, manqurt teleşoulara böyük faizlər bağışlığı, AXIRINCILARI birinci, ikinci, üçüncü yerlərdə müjdələdiyi bir vaxtda ciddi «Poeziya» verilişi açmaq nə dərəcədə yerinə düşərdi? Kitabın künca qisıldığını, dünyamın sarsıcı İnternet tələ-toruna düşdüyü, milli-mənəvi dəyərlərinin kütlə bazarda kütləvi şəkildə ucuzaşlığı, əzələ meyxana ritmlərinin qəlb şeir ahənglərinə meydan oxuduğu, bədənin ruha yuxarıdan aşağı baxdığı və pulun ədəbiyyatda ədəb dərsi vermək istədiyi bir zamanda halal «Poeziya»nın səsini eşidən, dediklərini anlayan, göstərdiklərini görən, sevinclərinə qoşulan, əzəblərini bölüşən olacaqdı...

Qanqaraldıcı nigaran suallar nə qədər çox, nə qədər acı olsa da, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın, müasir milli telerejissura sənətimiz zirvə sənətkarı, xalq artisti Ramiz Həsənoğlunun işə eməli şəkildə qoşulması, eləcə də «Azərbaycan Respublikası Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanovun mənəvi dəstəyi, xeyir-duası ilə «Poeziya» verilişi çətin və şərəflə bir yol başladı. Çağdaş türk dünyasının zirvə adımı, Zİ-YALILIQ ETALONU, müasir milli mədəniyyətimizin, ədəbiyyatımızın canlı klassiki Anarın araya-ərsəyə gətirdiyi «1500 ilin Oğuz şerisi» adlı möhtəşəm ikiçildiliyi «Poeziya» verilişinin əsas bazası, ən sədəqətli və səviyyəli yol yoldaşı oldu. 1500 il əvvəlin Orxon-Yenisey çöllərində əbədiyyət nəğmələri kimi oxunan, daşların sinəsinə oyulan, bəngüdaşların qəlbində qifilli qapiya, poetik ovqat xəzinəsinə dənən, müqəddəslik məqamı və məkanına yüksələn qeyri-adi telemətnərdən, əbədi rüh və qan qaynarı pritçalardan yol başlayan «Poeziya» telekarvanı xronoloji ardıcılıqla Oğuz qrupu türk xalqlarının şeir dünyasını, BƏDİİ ŞÜUR HƏRƏKƏTİNI izlədi; misiləsiz milli-mənəvi xəzinənin bütün hücrələri, hətta qifilli qırxinci qapıları da açıldı; poeziya libasına bürünən, «Bu quş dilidir, bunu Süleyman bilir ancaq» dedikləri şeir şəkillərində

Məhəmməd Füzulinin başqa, daha mühüm bir poetik bayannaməsi də vardi; bu, birbaşa türk dilinə, ədəbi dilimizin o vaxtkı problem və perspektivlərinə ünvanlanmışdır:

*Ol sabəbdən farsi ləfzilə çoxdur nəzm kim,  
Nəzm-nazik türk ləfzilə ikən düşvar olur...*

*Məndə tövif qolsa bu düşvari asan eylərəm,  
Növbəhar olğac tikəndən bərgi-gül izhar olur.*

O, «Bir dövrdəyəm ki, nəzm olub xar» deyirdi, bimər - xəstə poeziyanın əlac yollarını axtarır, mənsub olduğu Oğuz-Türk-Azərbaycan dilinin möcüzəli şeir baharına, layiqli ədəbi kamilliyinə can atırdı.

Bəsiyi başında Qorqud və Həsənoğluların dayandığı, ayağı altına Nəsimi və Xətilərin ciyin verdiyi Azərbaycan ədəbi dilini tam kamala yetirmək, əbədi enməz zirvələrə ucaltmaq şərəfi dahi Məhəmməd Füzulinin bəxtinə düşdü.

Füzulinin zamana qalib gələn ölümsüz qəzəlləri, dünya ədəbiyyatının şah əsərlərindən olan «Leyli və Məcnun» poeması ilə Azərbaycan dilinin əlcətməz, hüdudusuz poeziya mədənləri keşf edildi, əbədi istifadə üçün açıldı.

Beləcə, Bayath Süleyman oğlu Məhəmməd Füzuli Azərbaycan ədəbi dili tarixində ən böyük banisi, ən dahi xilaskar oldu.

Şairlər şairi Məhəmməd Füzuli ozanlar ozanı Dədə Qorqudun kiçik, musiqi nəşəngi Üzeyir Hacıbəylinin böyük qardaşı idi. Hər

üçü Azərbaycanın əzəli yurd yeri olan qədim Qarabağın Bayat boyundan çıxmışdı. Hər üçü öz sənət yoluñun dahisi, sənət korifeyidi.

Dədə Qorqudun epik təfəkkürümüzə, əsatiri düşüncəmizdə gördüyü işi Məhəmməd Füzuli poeziyamızda, Üzeyir Hacıbəyli müsizimizdə gördü.

Məhəmməd Füzulinin «Leyli və Məcnun» poeması əsasında Üzeyir Hacıbəylinin eyni adlı opera yazması təsadüfi deyildi; bu, dili-mizin bərkətli tarlasında yaşıyan, zaman-zaman pöhrəlyib baş qaldıran milli-tarixi yaddaş, etnogenetik ruhun, mənəvi gücün təkidi, təsdiqi idi.

Ata-babası Azərbaycanın Qarabağ bölgəsindən köçüb gəlmişdi İraqa. O, İraqda, müqəddəs Kərbəla torpağında, İmam Hüseyin həzirunda yaşamasından qürur duyur, bunu əsərlərində tez-tez dilə gətirirdi:

*Ey Füzuli, məskənim çün Kərbəladır, serimin Hörməti hər yerdə vardır, xəlq onun müştəqidir.  
Na qızıldır, na gümüş, na ləlü, na mırvari dir,  
Sədə torpaqdırsa, lakin Kərbəla torpağıdır.*

Azərbaycan Səfəvi dövlətinin banisi, dahi qılınc və qələm qəhrəmanı Şah İsmayıll Xətai özündən yeddi yaş kiçik olan Füzuli xüsusi rəğbətini gizlətməyərək deyirdi ki, Məhəmməd Füzulinin mərtəbəsi mənim yanında çox böyükdür, heyif ki, İmam Hüseyin qullugunu buraxıb buralara gəlməz...

Günlərin bir günü Sultan Süleyman Füzuli övgəf idarəsindən ayda doqquz axça alımaq üçün bir barat göndərmişdi. Dahi şair övgəf idarəsinə gedib-gəlməkdən yorulmuş, amma ehtiyac duyduğu o doqquz axça pulu ala bilməmişdi. Bəslilikə, Azərbaycan nəşr tarixində mühüm yer tutan, «Şikayətnamə» adı ilə məşhur olan bir əsər meydana gəlməşdi.

Nişançı paşa müraciətə başlayan həmin əsərdə dahi sənətkar türk ağrısı ilə yazırıdı: «Salam verdim - rüşvət deyildir deyə almadılar. Hökm göstərdim - faydasızdır deyə mülküft olmadılar».

Yüz illər keçəndən sonra «Poeziya» verilişində sənət üz tutur, bir vaxtlar alımayan salamina əleykim-salam deyirik, ulu şair...

\* \* \*

«Poeziya» programı özünəməxsus telesetistik, ədəbi-publisistik, elmi-kültəvi yanaşma tarzı ilə seçilədi. Bu, bəlkə min dəfə gedilən köhnə yolu tam yeni bir duyguya və dərk havasında yenidən getməyə bənzəyirdi. Bu, 1500 illik poeziya ilə qabaq-qəşər oturub hal-əhval tutmaq, səmimi dördləşmək, ədəbi sözün əbədi həqiqətlərini olduğu kimi gündəmə getirmək, bu günə nəql, transformasiya etməcəhdidi idi. Təsadüfi deyil ki, bu verilişə, adətən, ən ciddi elm və sənət adamları - Tofiq Hacıyev, Rafael Hüseynov, Nizami Cəfərov, Kamal Abdulla, Budaq Budaqov, Sabir Rüstəmxanlı, Qəzənfər Paşayev, Teymur Kərimli, Tofiq Məlikli, Cavad Heyət, Söhrəb Tahir, Fikrət Qoca, Fikrət Sadiq, Çingiz Abdullaev, İntiqam Qasimzadə, Nahid Hacızadə, İljas Tapdıq, Nəriman Həsənzadə, Zəlimxan Yaqub, Əjdər Ol, Nizaməddin Şəmsizadə, Vəqif Yusifli, Füzuli Bayat, Zaman Əsgəri, Etibar Babayev, Ayaz Vəfəli, İsfəndiyar Vahabzadə, Məhərrəm Qasımlı, Şirindil Alişanlı, Taleh Həmid, Ramiz Duyğun, Məmməd Alim, Xəzangül, Rübail, Ramiz Əskər, Möhsün Nağısoy, Kamran Əliyev, Azər Turan, Nazif Qəhrəmanlı, Arif Əmrəhoğlu, Paşa Əlioglu, Cavanşir Yusifli və başqaları davət olunublar. Və mən bu məqamda «Poeziya» verilişinə verdikləri təfəkkür təhsilərinə görə onların hamisina minnətdarlığını bildirirəm.

Azərbaycan televiziyasının, eləcə də «Ədəbi-dram verilişləri» baş redaksiyasiının son illərdə qazandığı çoxsaylı uğurlardan biri olan «Poeziya» verilişi ilk baxışda hamiya bəlli, adı görünən Oğuz şeir dünyasının qeyri-adiliklərinə, necə deyirlər, AŞKARLIĞIN GİZLİNLƏRİNƏ üz tutub, tarixən bağlanan qapıları, dolaşan və dolaşdırılan düyünleri açıb, xüsüsilə, sovet dövründə saxtalaşdırılan, unutdurulan səhifələri əslinə uyğun şəkildə bərpa edib, bəslifikə, xalqımız və ədəbiyyatımız, milli həqiqətlərimiz qarşısında şərəflə bir vətəndaşlıq missiyasını yerinə yetirib.

*Davamı gələn sayımızda*